

**A**zərbaycan dilçiliyinin əsası mənbələrinə görə, dilimizin ilk elmi qrammatikasının tarixinin başlangıcı XIX əsrin əvvəllərində yaşayıb-yaratmış Mirzə Kazimbəyin adı ilə bağlıdır. Lakin apardığımız araşdırımlar göstərir ki, dilimizin qrammatikasının tarixi daha qədimlərə gedib çıxır. Hələ ki, son tədqiqatlar Vatikanın arxivində qorunub-saxlanan, I Şah Abbasın dövründəki Azərbaycan dilini əks etdirən bir qrammatika kitabı üzərində dayanmışdır. Bu, bir neçə dil bilən, hüquqşunaslıq, klassik dillər, müsiqi və poeziya üzrə yüksək təhsil görmüş fransız əsilli italyan aristokratı və səyyahı Pietro Della Vallenin 7 kitabdan ibarət “La Grammatica turca”<sup>1</sup> əsəridir. Azərbaycan dilinin qrammatikasından bəhs edən bu kitab həm dövrünün, həm də sonrakı əsrlərdə bir çox Avropa və türk tədqiqatçılarının müraciət etdikləri tədqiqat mənbəyi olmuşdur. Əfsuslar olsun ki, Azərbaycanda bu əsər elm və ictimaiyyət aləminə məlum olmamışdır. Təvazökarlıqdan uzaq olsa da, həmin əsərin ilk araşdırmaçısı kimi onu deyə bilərəm ki, bu qiymətli əsər Azərbaycan dilinin qrammatikasının daha əvvəllər tədqiqata cəlb olunduğunu, dilimizin hələ XVII əsrin əvvəllərindən artıq elmi qrammatikaya sahib olduğunu sübuta yetirir və əsrlər boyu yaşayan dilimizin zənginliyindən xəbər verir.


## XVII əsr Azərbaycan dilinin qrammatikası

Pietro Della Valle 1617–1623-cü illər arasında Səfəvilər dövlətində Vatikan tərəfindən göndərilmiş missioner kimi yaşamışdır. O, ilk dəfə saraya girəndə Şah Abbas ona təmiz türk dilində “xoş gəldin, səfa gəldin” demişdir. Pietro şaha tərcüməcisi olmayı təklif etmiş və təklifi qəbul edildikdən sonra şahın sarayında 1623-cü ilin fevralına qədər fəaliyyət göstərmişdir. O, ivrit, latin, ərəb, fars və türk dillərini gözəl bilmiş, şairlik qabiliyyəti olduğu üçün fars, ərəb, türk, italyan, ispan dillərində şeirlər yazmağa cəhd göstərmiş, hətta Hafizin şeirlərini şərh etmişdir. 1617-ci ildə hələ İstanbulda ikən səyyahın şair təbi ilə qələmə aldığı italyan dilində və qarşısında türkçə transkripsiyasını verdiyi şeirlərindən bir parçaya diqqət edək<sup>2</sup>:

müdrik və adil hesab etdiyinə görə, Roma senzurası tərəfindən bu kitabın çapına icazə verilməmişdir<sup>3</sup>.

Dalle Valle 1614-cü ildə İstanbula gəlmış, qrammatika kitabını yazmağa elə orada olarkən başlamış, lakin osmanlı dilində türk sözlərinin azlığına görüb, 1617-ci ildə İsfahana, Mazandaran və Gilana üz tutan səyyah 1623-cü ilə qədər Səfəvilər dövləti ərazisində yaşamışdır. O, qrammatika kitabını 1621-ci ildə İsfahanda bitirmişdir.

1643-cü ilin avqust ayında öz missioner səfərindən İtaliyaya qayıdan Pietro kitabı haqqında Roma senzurasına məlumat verir. Senzura tərəfindən təyin edilmiş Padre Macio “mən dinə və mənəviyyata zidd bir şey görmədim” (Et nihil in eo repperi, quod fidei, aut bonis



əsas dili müqayisə edən Valle 38 səhifədən ibarət I Kitabın əvvəlində, türk dilinin fonetikası, səslerin tələffüzü, transliterasiya və əlifbanın quruluşunu verir.

Ardından saitlərin tələffüzü xüsusiyyətlərini izah edir.

II Kitab 60 səhifədən çoxdur. Burada isim, sıfət və feildən bəhs olunur. Sözlərin sonluqlarındakı səslerin dəyişməsi, sıfatın müqayisə və üstünlük dərəcələri haqqında məlumat verilir. Bilmək feilindən danışarkən kök olaraq əmr şəkli göstərilir. Bütün sözlər əsas dilin “Bil” (bilə) və “Şübhə” (şübhə) mənasını misal götrilir.

Başqa bir misalda “qalxan” və ya “təkər” mənasının “سُرَتْ” (surt) və “نَحْشُرَتْ” (nahshurat) sözündən yaranan (tershəne) Tərsxana (qalxan evi) mürəkkəb sözünü göstərir.

Valle burada rəqəmlərə, hesablamalarla və əbcəd hesabına ayrıca diqqət yetirir.

III Kitab ən qısa olub 11 səhifədən ibarətdir: əvəziliklərin növbələri haqqında əyani misallarla məlumat verilir.

IV Kitab (50 səhifədən çox) feillərə həsr olunmuşdur. Valle sədə feilləri düzəltmədən fərqləndirir, -maq, -mək şəkilçili məsədlərdən çoxlu misallar götrir.

V Kitab 34 səhifədən ibarət olub feillərin inkari, qarşılıq, icbar növləri və köməkçi feillər, indiki zaman haqqında geniş məlumat verilir.

VI Kitabda (30 səhifə) zərf, Vallenin türk dilində zəngin olduğunu qeyd etdiyi nida və şəkilçilər təhlil edilir.

Sonuncu 40 səhifəlik VII Kitab cümlə quruluşuna həsr olunmuşdur.

Pietro Della Vallenin bu əsəri<sup>7</sup> həm tarixi qrammatika baxımından, həm də Azərbaycan dilinin elmi qrammatikasının tədrisinin tarixi nöqtəyi-nəzərisindən olduqca böyük əhəmiyyət daşıyır. Vatikanın kitabxanasından onun tapılaraq üzünən çıxarılması və ölkəmizdə italyan mütəxəssisləri tərəfindən tərcümə edilərək nəşr edilməsi çox vacibdir. Burada xüsusi qeyd etmək lazımdır ki, Vallenin Şah Abbasla bağlı məktublarının da Azərbaycana üzünən çıxarırlaraq göstərilməsi tariximizin öyrənilməsinə yeni faktlar götrə bilər.

**Xədicə HEYDƏROVA,**  
**AMEA Nəsimi adına**  
**Dilçilik İnstitutunun**  
**Tətbiqi dilçilik şöbəsinin**  
**böyük elmi işçisi,**  
**filologiya üzrə fəlsəfə doktoru**

1. *La Grammatica turca. di Pietro Della Valle (1586-1652) contenuta nel manoscritto Vaticano Turco 40 della Biblioteca Apostolica Vaticana.*

2. Nevin Özkan. *Pietro Della Valle, Osmanlı Topraklarında Bir İtalyan Gezgin (Roma 1586 – 1652) Pietro Della Valle – Onyedinci Yüzyıla Ait Bir Not.* Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi 46, 1 (2006) 1-16. s. 10.

3. Peter G. Bietenholz, *Pietro della Valle (1586-1652). Studien zur Geschichte der Orientkenntnis und des Orientbildes im Abenlande, Basel und Stuttgart 1962*, s. 81.

4. Rossi Ettore, *Importanza dell'inedita grammatica turca di Pietro Della Valle*, Atti del XIX. Congresso Internazionale degli Orientalisti, Roma 1938, s. 202-209.

5. Vitalone Mario. *Il Diario di viaggio in Persia di Pietro della Valle: un confronto con le Lettere*. s. 3.

6. Nevin ÖZKAN, Raniero SPEELMAN. *Italiani studenti e studiosi del turco: lezioni tra il cinque e il settecento. Un esempio storico: Pietro Della Valle. Uluslararası İtalyanca Dil Öğretimi Konferansı. Rumelide Dil Ve Edebiyat Araştırmaları Dergisi. Journal Of Language And Literature Studies. Səh. 50-59.*

7. *La Grammatica turca. di Pietro Della Valle (1586-1652) contenuta nel manoscritto Vaticano Turco 40 della Biblioteca Apostolica Vaticana.*

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərqi ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (Iran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdırılmışdır.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena